

Tariximizin qanlı sahifaları

1992-ci il 26 fevral... Otuz il müddətində, bu tarix yaddaşlarımıza korşalmağa qoymadı, Xocalı soyqırımının yanğısı ilə yaşadıq, intiqam, döyüş, cəsarət, qeyrət bayrağını ucaldıb qana-qanla cavab verəcəyimiz günün gözlədik. O anın yetişəcəyinə inandıq, vətənpərvər Liderin ne vaxtsa qəti addımlar atacağına ümidi bəslədik. Ləyaqətin tapdalanmasına yol vermək, qanı yerde qoymaq olmazdı axı...

Bax, Ermənistan silahlı qüvvələri həmin gecə Xankəndidə yerləşdirilmiş, özü də tərkibi əsasən erməni əsgər və zabitlərindən ibarət olan 366-ci alayının yaxından köməyi və iştirakı ilə Xocalıya soxulub onu əhalisi ilə birlikdə yer üzündən tamamilə yox etdilər. Soyqırım oldu.

Soyqırım və ya genosid. Beynəlxalq hüquq və qanunlara görə, bu, etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsi, kütləvi şiddet formasıdır. Bu, "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanın (SCQACK) 2-ci maddəsində belə təsbit edilir.

Xocalı soyqırımı bütün dünya mətbuatı təsdiqlədi, "Vaşington post", "Tayms", "İzvestiya", "La Mond" və digər mətbu orgənləri Xocalı soyqırımı, erməni faşizminin qəddarlığını şahidlərin gözü ilə təsvir etdilər. Amma qatillər cəzalandırılmadılar, əksinə, torpaqlarıımızın işgalini daha da genişləndirdilər. Onların cəzasını xalq özü verdi, 2020-ci il sentyabrın 27-də, torpaqlarımızı azad edən Azərbaycan Ordusu Xocalı qurbanlarının qisasını aldı...

Xalqımıza qarşı erməni milletçilərinin töretdiyi soyqırımı siyaseti XVIII əsrin əvvəl-lərindən başlayır. Belə ki, məhz həmin

tarixi Azərbaycan torpaqlarında ermənilər minlərlə azərbaycanlı qətlə yetirdilər. 1918-ci ilin martında Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Kürdəmirdə, Salyanda, Lənkəranda minlərlə azərbaycanlı qılıncdan keçirildi, süngü ilə dəlmə-deşik edilib öldürülüdü. Quba soyqırımı məzarlığı deyilənlərə sübuditur. Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı töretdikləri qətlamların kulminasiya nöqtəsi idi. Bu, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir...

Ermənilər otuz il davam edən işğal dövründə təkcə insanları öldürmədilər, bu

da ziyan vuruldu, regionda ekoloji tarazlıq pozuldu, Azərbaycan əraziləri ekoloji fəlakət zonasına çevrildi, məşələri yandırdılar, Azərbaycanın "Qırmızı Kitabı"na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı siyahısı"na daxil edilmiş nadir təbiət inciləri məhv edildi, flora və faunaya külli miqdarda ziyan dəydi.

Zəngilan rayonunda Kiçik Qafqaz dağlarının cənub-şərq hissəsinin Bəsətçay ətrafi boyunca ərazini əhatə edən Bəsətçay Dövlət Təbiət Qoruğu yararsız hala salındı. Ermənilərin Oxçuçay terroru isə hələ də davam edir. Belə ki, bu çayın mənbəyi Ermənistandır. Oxçuçayın çirkəndirilməsi çayın Azərbaycana keçdiyi hissəsinə başlayır.

Ermənilər "təhlükəsizlik zonası" adlandırdıqları Azərbaycan rayonlarının ərazisində 30 illik işğal dövründə mütemadi olaraq qəsdən yanğınlar töretdişlər ki, bu da torpaq və meşə massivlərinin yanaraq

də bu ərazilərdəki azərbaycanlı izlerini tamamilə silməyə çalışıblar. Ermənistanın həyata keçirdiyi qeyri-qanuni fəaliyyət, o cümlədən müəllifi olduğu urbisd (şəhər və kəndlərin tamamilə məhv edilməsi), ekosid və kultosid (mədəniyyət abidələrinin məhv edilməsi) aktları ilə bağlı faktlar toplanaraq beynəlxalq təşkilatlara təqdim olunub.

Azərbaycan torpaqlarında qanunsuz məskunlaşan erməni əhali, hətta hərbi əməliyyatlar bitdikdən sonra əraziləri tərk edən zaman da infrastrukturlara, abidələrə, ətraf mühitə zərər vurub. Bu nifret zəminində töredilmiş cinayətlərin qarşısının alınması, cinayətkarların cəzalandırılması istiqamətində indiyədək Ermənistanın aidiyyəti qurumları tərəfindən bir addım atılmışdır. Bunun səbəbi, Azərbaycan ırsının məhv edilməsi siyasetinin Ermənistanda dövlət səviyyəsində aparılmasıdır.

Ermənistan tərəfindən 30 illik işğal dövründə UNESCO missiyasının bölgəyə səfərinin qarşısının alınması, Azərbaycan ərazilərini azad etdikdən sonra missiyasını bölgəyə dəvət etə də, yenidən Ermənistanın destruktiv mövqeyinə görə UNESCO missiyasının səfərinin hələ də baş tutmaması dərin təsəffüf doğurur.

Bu il martın 10-da Avropa Parlamenti tərəfindən qəbul olunan Qarabağda erməni mədəni ırsının məhv edilməsi ilə bağlı qətnamə Avropa dövlətlərinin ölkəmizə qarşı həyata keçirdiyi ikili standartın və riyakar siyasetin, həm 2020-ci ilin sentyabrında başlamış 44 günlük Vətən müharibəsində, həm də Azərbaycanın Zəferindən sonra dövlətimizə qarşı

Ermənilərin xalqımıza qarşı töretdiyi genosid, urbisd, kultosid və ekosid bəşəri cinayətlərdir

məmləkətin torpağını, daşını, havasını, suyunu, meşəsini, gülünü, çiçeyini, göydə səkən quşunu, göldə üzən balığını, daha nələri-nələri məhv etdilər. Yəni ekosid töredilər.

kül olmasına gətirib çıxarmışdır. Bu proses hələ 2000-ci illərin əvvəllərində beynəlxalq təşkilatlarda narahatlıq doğururdu.

Hələ 2006-ci il sentyabrın 7-də BMT-nin Baş Assambleyasının "Azərbaycanın işğal



dövrde torpaqlarını Cənubi Qafqaza doğru genişləndirməkdə olan çar Rusiyası ermənilərdən vasitə kimi istifadə edir, Qafqazda erməni milli dövləti yaradılacağına dair vəd verir, bu isə təbii ki, erməniləri şirnəkləndirirdi. Məskunlaşdırıldıqları Azərbaycan torpaqlarının müxtəlif bölgələrində soydaşlarımıza qarşı qırğınlar töredən ermənilər bu siyaseti fasılələrlə, lakin düşünlülmüş, planlı şəkildə davam etdirirdilər. Onların töretdiyi qətlamların sayı-hesabı bilinmirdi, lakin XX əsrde erməni təcavüzkarları azərbaycanlılara qarşı daha amansız qanlı aksiyalar həyata keçirdilər. Bakı şəhərində başlanan erməni vəhşilikləri Azərbaycanın bütün ərazilərini əhatə etdirdi. "Böyük Ermənistan" xülyası ilə yaşayış ermənilərin XX əsrde azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905-1907-ci illərə təsadüf edir. Həmin vaxt Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər ta-

15 noyabr 1988-ci il Ermənistanın Azərbaycana qarşı hərbi işğalın başlığı tarix sayılır. Bu tarix həm də ermənilərin ekoloji təcavüzünün başlanğıcıdır. Yağı düşmən Şuşanın Topxana meşəsində əsl ekosid töredti. Təbiətin bu nadir incisi yanındı, nadir ağaclar buldozerlərə məhv edildi.

Müasir beynəlxalq hüquqa görə, ekosid (ekoloji soyqırımı, təbiətin və ekologiyanın məhv edilməsi), transmilli cinayət olub, ekosistemin tamamilə və ya qismən məhv edilməsi məqsədilə canlı organizmlərə, ilk növbədə insanın yaşadığı ətraf mühitə qarşı, habelə bəşəriyyətin ekoloji təhlükəsizliyi eleyhinə yönələn ictimai təhlükəli əməldir.

Bəli, ermənilərin genosidlə ürekleri soyumadı, ekoloji terrora da əl atıldılar. Ətraf mühitə bərpası mümkün olmayan miqdard-

olunmuş ərazilərində vəziyyət" adlı qətnaməsinə əsasən ATƏT-in ekoloji vəziyyətin qiymətləndirilməsi üzrə missiyası regiona 10 günlük qiymətləndirilmə səfəri etmiş və missiya bu nəticəyə gəlmişdi: yandırılmış ərazilər geniş, insanlara, iqtisadiyyata və ətraf mühitə təsiri isə əhəmiyyətlidir.

İşğal dövründə Azərbaycanın faydalı qazıntıları da talan edildi. Ermənilər bu cinayəti beynəlxalq, xarici şirkətlərin iştirakı ilə həyata keçirdi.

Onlar ən alçaq hərəkətlərə əl atırdılar. Ərazisində məskunlaşdırıldıqları azərbaycanlılara məxsus tarixi, mədəni, dini irsi məqsədyönlü şəkildə məhv etməklə yanaşı, 30 ilə yaxın işğal altında saxlaşdırılan Qarabağ və ətraf rayonlarda da misli görünəmiş dağıntılar töredib, tarixi, dini abidələri yerlə-yeksan edib, qəbiristanlıqlara qarşı vandallıq aktları həyata keçirib, beləlikle

nümayiş etdirdiyi ayrı-seçkiliyin daha bir təzahürüdür. Əslində, dünyanın ilkin sivilizasiya mərkəzlərindən biri olan Qarabağ kimi qədim tarixə və zəngin mədəniyyətə malik bir regionda "gelmə element" hesab edilən ermənilər azərbaycanlıların tarixən yaratdıqları maddi-mədəni və dini ırsını məhv edəndə Avropa Parlamenti işğalçı dövlətin töretdiyi bu vandalizme qarşı heç bir tədbir görməmişdi. Sözsüz ki, hər hansı dövət və yaxud təşkilat tərəfindən Azərbaycan əleyhinə səsləndirilən hər hansıa bəyanat, qəbul edilmiş qətnamə dövlətimizin bu istiqamətdə tutduğu düzgün yolu dəyişdirə bilməz.

Ermənilər isə töretdikləri cinayətlərə görə cəzasız qalmamalıdır.

Zümrüd QURBANQIZI,
"Respublika".